

Section	Information
1. Program Name	Master's in Accounting
2. Short Description	The Master's in Accounting program offers three specializations: Financial Accounting – equips students with knowledge and skills in preparing, analyzing, and interpreting financial statements in accordance with international accounting standards. Graduates can effectively manage financial data to assess organizational performance and support strategic decision-making. Auditing – provides competencies in planning, conducting, and evaluating independent audits. Graduates ensure transparency and reliability of reports while adhering to professional ethics and legal frameworks. Management Accounting – focuses on analyzing, planning, and interpreting financial and operational data to support management decisions. Graduates apply analytical and strategic approaches to enhance organizational performance and efficiency.
3. Program Objectives	• To train highly qualified professionals in accounting. Management Accounting specialization: prepare professionals with analytical skills to support decision-making, evaluate risks and returns, analyze financial and managerial data, and foster structural improvements within legal frameworks. Financial Accounting specialization: prepare specialists capable of preparing and analyzing financial reports, interpreting financial data for strategic and tactical decision-making, and developing financial strategies to ensure organizational stability and sustainability. Auditing specialization: prepare professionals able to evaluate financial reporting reliability, plan and conduct audits using modern tools, and ensure audit quality in compliance with international standards and ethics.
4. Teaching Process	Teaching combines lectures, seminars, laboratory work, internships, as well as visual aids, audio-video and multimedia materials, projects, and group work. Final requirement: defense of a Master's dissertation.
5. Curriculum Structure	• Duration: 2 years, 120 ECTS credits per specialization. Core Courses: Research Methods, Academic Writing and Ethics, Microeconomics II, Macroeconomics II, Business English, Socio-economic Indicators and Statistical Analysis, Research Analytics. Electives (Management Accounting): Management Accounting II, Internal Audit, Internal Control Systems, Data Visualization, Financial Statement Analysis, Business Law, Higher Education Teaching Technologies, Strategic Management. Electives (Financial Accounting): International Financial Reporting Standards, Audit II, Financial Markets and Strategies, Data Visualization, Financial Statement Analysis, Business Law, Higher Education Teaching Technologies, Financial Management. Electives (Auditing): International Financial Reporting Standards, Tax Audit, Audit II, Data Visualization, Research Analytics, Financial Statement Analysis, Business Law, Higher Education Teaching Technologies, Internal Audit.

6. Sustainable Development & Social Responsibility	The program is aligned with the UN Sustainable Development Goals (SDGs), ensuring graduates acquire not only financial expertise but also awareness of global challenges. The curriculum integrates ethical, social, and environmental responsibilities, contributing to sustainable growth, social justice, environmental protection, and transparent governance.
7. Career Opportunities	Graduates can work in public and private sectors as: Management Accounting specialization: Management Accountant, ERP Systems Accountant, Strategic Planning Analyst, Lecturer/Researcher. Financial Accounting specialization: Financial Accountant, Financial Analyst, Financial Consultant, Tax Consultant, Lecturer/Researcher. Auditing specialization: Internal Auditor, External Auditor, Tax Auditor, Risk Management Consultant, Lecturer/Researcher.
8. Further Studies	Graduates may pursue doctoral studies in accounting, auditing, or related fields.
9. Additional Information	• Language of Instruction: Azerbaijani • Program Duration: 2 years (full-time) • Diploma Awarded: Master's in Accounting
BÖLMƏ	Məlumat
1. İxtisasın adı	“Mühasibat” ixtisası üzrə Magistratura
2. Qısa təsvir	"Mühasibat" ixtisası üzrə Maliyyə mühasibatlığı, Audit və İdarəetmə mühasibatlığı ixtisaslaşmalarının təsviri: Maliyyə Mühasibatlığı ixtisaslaşması - Bu ixtisaslaşma tələbələrə beynəlxalq mühasibat standartlarına uyğun maliyyə hesabatlarının tərtibi, təhlili və şərhini üzrə bilik və bacarıqlar qazandırır. Məzunlar müəssisənin maliyyə vəziyyətini qiymətləndirmək və strateji qərarlar qəbul etmək üçün maliyyə məlumatlarını effektiv şəkildə idarə edə bilirlər. Audit ixtisaslaşması - Audit ixtisaslaşması tələbələrə müəssisələrdə müstəqil auditin planlaşdırılması, həyata keçirilməsi və qiymətləndirilməsi üzrə səriştələr aşılayır. Məzunlar peşəkar etik prinsiplərə uyğun şəkildə audit yoxlamaları apararaq hesabatların şəffaflığını və etibarlılığını təmin edirlər. İdarəetmə Mühasibatlığı ixtisaslaşması - Bu ixtisaslaşma idarəetmə qərarlarının dəstəklənməsi üçün maliyyə və əməliyyat məlumatlarının təhlili, planlaşdırılması və interpretasiyası üzrə biliklər verir. Məzunlar müəssisənin performansını artırmaq və effektiv idarəetməni təmin etmək məqsədilə analitik və strateji yanaşmalar tətbiq edə bilirlər.
3. İxtisasın məqsədləri	İxtisasın məqsədi Mühasibat sahəsi üzrə kadr hazırlığını həyata keçirməkdir. İdarəetmə mühasibatlığı ixtisaslaşmasının məqsədi — müəssisə və təşkilatlarda idarəetmə qərarlarının qəbulunu dəstəkləyən analitik bacarıqlara malik, risk və gəlir əlaqələrini dəyərləndirə bilən, maliyyə və idarəetmə məlumatlarını effektiv şəkildə təhlil edən, struktur dəyişiklikləri təşviq edən və hüquqi çərçivədə fəaliyyət göstərən peşəkar kadrlar yetişdirməkdir. Bu ixtisaslaşma məzunların təşkilatın strateji məqsədlərinə nail olunmasında və performansının yüksəldilməsində aktiv rol almalarına imkan verir. Maliyyə mühasibatlığı ixtisaslaşmasının məqsədi — beynəlxalq mühasibat standartlarına uyğun hesabatların tərtibi və təhlilini həyata keçirə bilən, maliyyə məlumatlarını analiz etməklə strateji və taktiki qərarlar qəbul edən, həmçinin müəssisənin maliyyə sabitliyinin və davamlılığının təmininə yönəlmiş maliyyə strategiyalarını formalaşdıran və həyata keçirən yüksək ixtisaslı mütəxəssislər yetişdirməkdir. Bu

	ixtisaslaşma məzunlara müxtəlif sahə və kontekstlərdə maliyyə hesabatlılığının effektiv idarə olunması və mühasibat uçotunun düzgün tətbiqi bacarığını qazandırır. Audit ixtisaslaşmasının məqsədi — maliyyə hesabatlarının etibarlılığını və düzgünlüyünü qiymətləndirə bilən, audit prosesini peşəkar etik prinsiplər və mövcud qanunvericilik çərçivəsində planlaşdırıb həyata keçirən, müasir audit proqram təminatlarından istifadə bacarığına malik, həmçinin müstəqil auditin təşkili və audit keyfiyyətinin qiymətləndirilməsini təmin edən peşəkar auditor kadrlar hazırlamaqdır. Bu ixtisaslaşma məzunlara təşkilatlarda effektiv audit mühitinin yaradılması və idarəetmə qərarlarının dəstəklənməsi istiqamətində səriştə qazandırır.
4. Tədris prosesi	Tədris prosesi mühazirə, seminarlar, laboratoriya işləri, təcrübələr, eləcə də əyani vəsaitlər, audio, video və multimedia materialları, layihə və qrup işləri üzərində qurulur. Tələb olunan yekun tədqiqat işi: Magistr dissertasiya işinin müdafiə olunmasıdır.
5. İxtisas fənnləri haqqında	Proqram 2 illik olmaqla hər ixtisaslaşma üzrə 120 kredit təhsil yükünə malikdir. Əsas fənnlər: Tədqiqat metodları, Akademik yazı və etika Mikroiqtisadiyyat II, İşgüzar İngilis dili, Makroiqtisadiyyat II, Sosial iqtisadi göstəricilərin elmi-statistik təhlili, Tədqiqat analitikası <u>“İdarəetmə mühasibatlığı”</u> ixtisası üzrə seçmə fənnlər - İdarəetmə uçotu II, Daxili Audit, Daxili nəzarət sistemləri, Məlumatların vizuallaşdırılması, Maliyyə hesabatlarının təhlili, Biznes hüququ, Ali məktəb təlim texnologiyaları, Strateji idarəetmə. <u>“Maliyyə mühasibatlığı”</u> ixtisaslaşması üzrə seçmə fənnlər – Maliyyə hesabatlarının beynəlxalq standartları, Audit II, Maliyyə bazarları və strategiyaları, Məlumatların vizuallaşdırılması, Maliyyə hesabatlarının təhlili, Biznes hüququ, Ali məktəb təlim texnologiyaları, Maliyyə menecmenti <u>“Audit”</u> ixtisaslaşması üzrə seçmə fənnlər- Maliyyə hesabatlarının beynəlxalq standartları, Vergi auditi, Audit II, Məlumatların vizuallaşdırılması, Tədqiqat analitikası, Maliyyə hesabatlarının təhlili, Biznes hüququ, Ali məktəb təlim texnologiyaları, Daxili audit
6. Dayanıqlı inkişaf və sosial məsuliyyət	“Mühasibat” ixtisası proqramının BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılması, bu ixtisasın yalnız maliyyə bacarıqlarını deyil, həm də qlobal çağırışlara cavab verən sosial, etik və ekoloji məsuliyyətləri əhatə etməsini nəzərdə tutur. Bu proqram iqtisadi inkişafı yanaşı sosial ədalətə, ətraf mühitin qorunmasına və şəffaf idarəçiliyə də töhfə verir.
7. Məzunların karyera imkanları	Mühasibat proqramı üzrə məzunlar dövlət və özəl sektorda aşağıdakı peşələrdə işləyə biləcəklər: İdarəetmə mühasibatlığı ixtisaslaşması üzrə • İdarəetmə uçotu üzrə mühasib; • ERP sistemləri üzrə mühasib; • Strateji planlaşdırma analitiki; • İxtisası üzrə müəllim/elmi işçi və s. Maliyyə mühasibatı ixtisaslaşması üzrə • Maliyyə uçotu üzrə mühasib; • Maliyyə analitiki; • Maliyyə məsləhətçisi; • Vergi məsləhətçisi;

	• İxtisası üzrə müəllim/elmi işçi və s. Audit ixtisaslaşması üzrə • Daxili auditor; • Kənar auditor; • Vergi auditoru; • Risklərin idarə olunması üzrə məsləhətçi; • İxtisası üzrə müəllim/elmi işçi və s.
8. Təhsilin davamı	Məzunlar doktorantura səviyyəsində təhsillərini davam etdirə bilərlər.
9. Əlavə məlumatlar	Tədris dili: Azərbaycan dili Programın müddəti: 2 il əyani Diplom: “Mühasibat” ixtisası üzrə magistr diplomu